

# **HEKAYƏTİ-MÜSYÖ JORDAN HƏKİMİ-NƏBATAT VƏ DƏRVİŞ MƏSTƏLİ ŞAH CADUKÜNİ-MƏŞHUR**

*Yəni təmsili-güzarişi-əcib ki, keyfiyyəti dörd məclisdə  
bəyan olub itmamə yetir*

## **ƏFRADİ-ƏHLİ-MƏCALİS**

Müsyö Jordan – həkimi-nəbatat, parижli qırx yaşında.<sup>1</sup>

Hatəmxan ağa – Təklə-Muğanlı obasının bəyi, qarabağlı, altmış beş yaşında.

Şəhərəbanu xanım – onun arvadı, qırx beş yaşında.

Şərəfnisə xanım – onun böyük qızı, on altı yaşında

Gülçöhrə – onun kiçik qızı, doqquz yaşında.

Şahbaz bəy – onun qardaşı oğlu, böyük qızının nişanlısı, iyirmi iki yaşında.

Xanpəri – Şərəfnisə xanımın dayəsi, qırx yaşında.

Dərviş Məstəli şah – caduküni-məşhur, iranlı, əlli yaşında.

Qulaməli – onun şeyirdi, iranlı, otuz yaşında.

## **ƏVVƏLİMCI MƏCLİS**

Əvvəlimci məclis Qarabağ vilayətində min iki yüz altmış üçüncü ildə<sup>2</sup> yazın əvvelində, novruz bayramından bir gün keçmiş Təklə-Muğanlığının qışlaşığında vəqə olur. Şərəfnisə xanım ikimci damda ahəstə ağlaya-ağlaya yun darayı, kiçik bacısı Gülçöhrə yanında oynuyur.

Gülçöhrə. Ağabacı, niyə ağlayırsan?

Şərəfnisə xanım (*onun əlini tutub o yana itələyir*). İtil cəhən-nəmə!

Gülçöhrə (*şitəngilik başlayıb genə onun tərəfinə əlini uzadır*). Ağabacı, sən allah, niyə ağlayırsan?

Şərəfnisə xanım (*genə onun əlini rədd edib*). İtil cəhənnəmə deyirəm, əlimdə işim var, qoy işimi tutum.

Gülçöhrə (*genə haman qərar ilə*). Sən ki, iş tutmursan, ancaq ağlayırsan. De görüm, niyə ağlayırsan? Deməzsən, gedərəm anamı çağırıram. Di de görüm, niyə ağlayırsan? (*Çarqatın başından dartır*).

**Şərəfnisə xanım** (*darılmış onu bərk itələyib*). İtil cəhənnəmə, ləktə, əl çəkməz, qoymaz işimi tutam.

Gülçöhrə yixilib, durub ağlaya-ağlaya anası olan dama gedir.

**Şərəfnisə xanım** (*yalqız*). Ax, ləktə, gedib anama xəbər verəcək. Allah, gəlib soruşsa ki, niyə ağlayırsan, nə deyəcəyəm? Eh, heç vaxt deyə bilmənəm ki, nədən ötrü ağlayırdım. Yaxşısı budur ki, dana-ram, deyərəm ki, heç ağlamırdım.

Yaylığı ilə bərk-bərk gözünü silir; bu halda qapı açılır, Şəhrəbanu xanım içəri girir.

**Şəhrəbanu xanım.** A qız, bu uşağı niyə itələyib yixıbsan?

**Şərəfnisə xanım.** Uşağı yerə girsin. Dinc oturur məgər! Səhərdən bəri qoymuyub ki, iki çəngə yun darayı; elə şitəngilik edir: gah yunu qapıb, gah çarqatımı dartıb; axırda mən də cana doydum, bir tikə itələdim o yana, ağlaya-ağlaya qaçıb üstünə gedibdir. Qan-qan olmadı ki?

**Gülçöhrə.** Ana, vallah, yalan deyir, heç yun daramırdı, elə ağlayırdı; mən deyirdim ki, ağlama, məni itələdi, yıldır, arxam üstə yerə dəydim. (*Gözünü ovxalaya-ovxalaya ağlayır*).

**Şəhrəbanu xanım.** Şərəfnisə, ağlamaq nədir? Sənə nə gəlibdir ağlayırsan? Allaha şükür, atan sağ, anan sağ. Gözəl-göyçək adaxlın gözün qabağında. Yeməyin bol, geyməyin bol, dəxi niyə ağlayırsan?

**Şərəfnisə xanım.** Vallah, ana, ağlamırdım. (*Gülçöhrədən bir çımdık götürürüb*). A yerə girmiş, mən haçan ağlayırdım?!?

Gülçöhrə təzədən lələ vay başlayır, sonra genə.

**Şərəfnisə xanım.** Ana, vallah, ağlamırdım! Allaha şükür, atam sağ, anam sağ, dəxi nə var ki, ağlayım?

**Şəhrəbanu xanım** (*gülə-gülə*). Niyə demirsən ki, adaxlım da gözümün qabağında?

**Şərəfnisə xanım.** Adaxlım kimdir?

**Şəhrəbanu xanım.** Necə adaxlım kimdir? Bəs əmin oğlu Şahbaz bəy kimin adaxlısidir? Atan iyirmi gündən sonra allah qoysa sizə bir toy edəcəkdir ki, tərifi tamam Qarabağda söylənəcək. İsrəga-cün aşnası zərdablı Qurban bəyə kağız yazırdı ki, Şamaxı çəngilərinin vədəsini alınsın, toya göndərsin.

**Şərəfnisə xanım** (*şəhadət barmağı ilə baş barmağının arasında alt dodağını dartıb başını yuxarı qovzuyur*). Bıy, anam nələr

söylüyor. Şahbaz bəy on gündən sonra çıxıb gedir. Bilmirəm atam kimə toy tədarükü görür.

Şəhrəbanu xanım (*təəccüblə*). Şahbaz gedir? Hara gedir? Şahbaz kiminlə gedir? Nə danışırsan? Allahı sevərsən, öz yanından zad quraltma. İndi bildim ki, doğrudan ağlayırmışsan. Gərçəkdən ki, qız uşağının ağılı olmaz imiş, gözünün yaşı əlində olurmuş. De görüm, sənə kim dedi ki, Şahbaz gedir?

Şərəfnisə xanım (*başın aşağı salmış*). Özü.

Şəhrəbanu xanım. Yaxşı, hara gedir?

Şərəfnisə xanım. Nə bilim, Firəngəmi, Parijəmi, adı batsın, dilim də yovuşmur.

Şəhrəbanu xanım. Yaxşı, Şahbaz kiminlə Parijə gedir?

Şərəfnisə xanım. Qonağımız müsyo Jordan ilə.

Şəhrəbanu xanım. O bizim çör-çöp dösürən firəng ilə? Nədən ötrü? Firəngdə onun nə alıb-verəcəyi var? Parisdə onun nə iti azibdir?

Şərəfnisə xanım. Nə bilim, cahıl uşaqdır. Müsyo Jordan beyninə salıbdır ki, Parijdə qızlar, gəlinlər məclislərdə, yiğincəqlarda üzü açıq oturub dururlar. Nə bilim, başqa zadlar da çox deyibdir. İndi o da dəli-divanə olub ki, gərək gedəm bir Pariji görəm... Əvvəl əmimdən rüsxət istəyəcəyəm, qoymasa gecə atımı minib, Arazi o taya keçib, müsyö Jordan ilə görüşüb, onunla bərabər gedib, Pariji görüb seyr edəcəyəm.

Şəhrəbanu xanım (*toxuduğu corabı yera tullayıb, kiçik qızına üzün tutub*). A qız, Gülcöhrə, get Şahbazi o biri damdan bura çağır, görüm bu necə sözdür.

Gülçöhrə qaçıր.

Şəhrəbanu xanım. Dedim, kişi, Hatəmxan ağa, bu uşaqların toyun tez elə qurtar. Şahbazdan mən qorxuram, gündə min-min xəyalal düşür, qulaq asmadı, osallıq elədi, axırda belə oldu.

Bu halda qapı açılır, Şahbaz bəy içəri girir.

Şahbaz bəy. Əmidostu, nə var, xeyir ola?

Şəhrəbanu xanım (*qaşqabağın tökmüş*). Şahbaz, eşidirəm ki, Firəngə, Parijə gedirsən? Bu necə sözdür?

**Şahbaz bəy** (*gülümsənmiş*). Gedəndə nə olar, əmidostu? Gedərəm də, qayıdaram da, Şərəfnisəyə firəng qızları başlarına örtən təsəklərdən alib sovqat gətirrəm də.

**Şərəfnisə xanım**. Firəng qızları başlarına ötən təsəklər mənə lazımlı deyil; al Parijdə olarin başlarına ört ki, Qarabağdan olarin hava-sına yellənib uçursan.

**Şəhrəbanu xanım**. Yaxşı deyir, aldiğin təsəkləri ört firəng qızlarının başlarına, Şərəfnisəyə lazımlı deyil! Hələ de görüm, sən özbaşınasan, ya sənin atan yerində bir böyüyün var?

**Şahbaz bəy**. Əlbəttə, əmimdən izin almamış ki, gedə bilmə-nəm. Müsyö Jordan özü ondan rüsxətimi alacaqdır.

**Şəhrəbanu xanım** (*acıqlı*). Çox yaxşı, sən azıbsan, yolundan-izindən çıxıbsan, get! Mən bu saat da Hatəmxan ağanı çağırram, görüm Müsyö Jordan nəçidir ki, onun qardaşı oğlunu tovlaşdırıb Parijə aparır? Vallah, ona bir tov tutaram ki, gəldiyi yolu da aazar, özü də Pariji unudar. Çox yaxşı, sən get, mən bu saat Hatəmxan ağanı çağır-ram görüm ki, sənin iyirmi gün toyuna qalıb, sən necə Parijə gedirsən?

**Şahbaz bəy**. Necə iyirmi gün mənim toyuma qalıbdır? Mən hələ uşağam, mən öz xahişimə bu tezlikdə evlənməyəcəyəm. Toy etməyəcəyəm, məgər güc ola!

**Şəhrəbanu xanım** (*çığırı-çığırı*). Bəli, güc olacaq! Əlbəttə, hələ iki il bundan irəli gərək sənə toy olaydı, əgər Şərəfnisə çox uşaq olmasaydı. Sənin kimi cahıl uşaqlar subay qalmaqdan tamam yaman yollara düşər, oğurluğa, quzdurluğa qurşanar!

**Şahbaz bəy**. Adam acliğindan, susuzluğundan oğurluğa, quzdurluğa qurşanır; mənim, allaha şükür, nəyim əskikdir?

**Şəhrəbanu xanım** (*rışxənd ilə*). Bəs hansı diləncilər görəsən quzdur oldular, yollar kəsdilər? Allahı sevirsən, ağılna zor vermə. Sən lap azıbsan, get işinə!

Sahbaz bəy başını aşağı salıb gedir.

**Şəhrəbanu xanım**. Hatəmxan ağa və Şəhrəbanu xanım ölmüş imişlər ki, bir firəngi Şahbəzi tovlaşdırıb Parijə apara! A qız, Şərəfnisə, yadımdan çıxdı, de görüm ki, Şahbəzi o çör-çöp döşürən nə söz-lər ilə tovlaşdırıb Parijə aparır?

**Şərəfnisə xanım**. Nə bilim, deyibdir ki, Parijdə tamam göy-çək qızlar, gəlinlər məclislərdə, yiğincaqlarda üzü açıq oturub-dururlar.

Şəhrəbanu xanım. Başqa nə söz deyibdir?

Şərəfnisə xanım. Nə bilim, deyibdir ki, qızlar ilə, gəlinlər ilə oğlanlar bir yerdə oynarlar, danışarlar, gülərlər.

Şəhrəbanu xanım (*darumiş*). Eh, başqa nə sözlər deyibdir? Bu elə əvvəlki sözdür.

Şərəfnisə xanım. Başqa söz çox dedi. O biriləri yadımda qalmadı, elə bir bu yadımda qaldı, mən nə bilim?

Şəhrəbanu xanım (*aciqlanmış*). Allahu əkbər! A qız, axı mən necə Hatəmxan ağıaya deyim ki, qardaşın oğlu Şahbaz bəy Qarabağda oturduğu yerdə Parij qızlarına ayağı yanıb, müsyö Jordana qoşulub gedir? On altı yaşında qızın Şərəfnisə xanım burdan ora, Parijin qızlarının, gəlinlərinin xayırlığın çəkib, hələ nə gedən var, nə gələn var, gözünün yaşın sel kimi axıdb Yas qurubdur!

Şərəfnisə xanım (*yerindən qalxıb*). Biy allah, torpaq başıma, arvad nələr danışır! Ayağımın algından yer qaçıdı, durub qaçım! (*Tez damdan çıxır gedir*).

Şəhrəbanu xanım (*üzün kiçik qızına tutub*). Gülçöhrə, get atan damin dalısında çobanlar ilə danışır, de ki, tez bir bura gəlsin, vacib iş var.

Gülçöhrə qaçıır.

Şəhrəbanu xanım (*öz-özüna*). Bu Firənglər necə naşükür xalq olurmuşlar. Hə yaxşılıq bilməzmişlər. Mən ağılsız, genə tarının hər günü nahara müsyö Jordana qaymaq gərək, yağı gərək, axşama plov gərək, bozartma gərək ki, gedib öz ölkəsində deməssin ki, Qarabağ elatinin arvadları mərifətsiz olurlar, qonağa hörmət eləmək bilmirlər. Di gəl bundan sonra xalqa yaxşılıq elə! Tamam yaxşılığım bada çıxdı getdi.

Bu halda qapı açılır.

Hatəmxan ağa (*içəri girir*). Xeyir ola, arvad, nə var, tələsik məni çağırıbsan?

Şəhrəbanu xanım (*qaşqabaqli*). Nə olacaq, gəl gör çör-cöp döşürən, içdirib, yedirib bəslədiyin qonağın, deyirlər, qardaşın oğlunu azdırıb, özü ilə Parisə aparır.

Hatəmxan ağa. Necə? Müsyö Jordan Şahbazi Parijə aparır? Kim deyir?

Şəhrəbanu xanım. Mən deyirəm! Şahbaz özü Şərəfnisəyə deyibdir!

Hatəmxan ağa (*qəhqəheyi-qeyri-təbii ilə*). Xa-xa-xa! Şahbaz bilir ki, sənin qızının ürəyi kövrəkdir, ona sataşıbdır. Yəqin ki, Şərəfnisə də bu sözlərdən dərd edir. Xa-xa-xa-xa, analı-qızlı iki pulluq ağliniz yoxdur. Hər boş sözdən ötrü yerdən olursunuz.

Şəhrəbanu xanım (*çığra-çığra*). Sən elə hər zədə boş tutarsan. Cahil uşaqdır, bəlkə o firəngi bir para sözlər deyib, ağlini oğurlayıbdir. Kişisən, qan olmaz ki, hər ikisini bir çağırıb soruşasan ki, bu nə işdir, nə sözdür?

Hatəmxan ağa. Çox yaxşı, arvad, allahi sevirsən, çığırma! Elə indi bu saatda çağırıb öz yanında soruşaram. Hövsələn daralmasın.

*Pərdə salınır*

## İKİMCİ MƏCLİS

İkimci məclis haman gündə əvvəlimci damda vəqe olur. Dam kilim, kəbə ilə pakızə fərş olub, bir tərəfdə un çuvalları düzülüb, bir tərəfdə yağ dəriləri, yun məfrəşləri qoyulubdur. Hatəmxan ağa oturub damın yuxarısında, fərş üstə. Arvadı Şəhrəbanu xanım orının sağ böyründə, çənəsin yaşmayıb, aq örpek başında, həllaci, samit əylesibdir. Hatəmxan ağanın müqabilində qardaşı oğlu, Şahbaz bəy oturub, xəncərinin dəstəsinə söykənmiş, müntəzirdir görüsün ki, emisi nə danışacaq. Yun məfrəşlərin birisinin üstünə bir xalça salınıb, Şahbaz bəyin sol tərəfində qoyulub, üstündə müsyö Jordan firəngi libasında, qiçın qıcı üstə aşırıb, başı açıq, əlində barmaq uzunluğunda və yoğunluğunda bükülmüş və lülələnmış tənbəki yarpaqlarını yandırıb çekir. Hatəmxan ağanın böyük qızı Şərəfnisə xanım bulardan əvvəl xəlvətcə gelib, yük qabağından asılan kilim gərdəyin dalısına girib pusur ki, görüsün nə danışacaqlar. Bu halda Hatəmxan ağa üzün müsyö Jordana tutub xıtab edir.

Hatəmxan ağa. Həkim sahib, eşidirəm ki, bizim Şahbazi Firəngistana aparırsan, bu necə sözdür?

Müsyö Jordan. Bəli, Hatəmxan ağa, bu sözü mən özüm sizə deyəcəkdim; çünkü heyfdir Şahbaz bəy kimi cavan və zirək və sahib savad oğlan firəng dilini bilmiyə; mən təəhhüd edirəm ki, onu Parijə aparıb, firəng dilini ona öyrədib yola salam; çünkü firəng dilinə çox şövqi var, tez öyrənər. İndii də mənim ilə durub oturmaqdən bir para kəlimati hifz edibdir.

**H a t o m x a n a ğ a** (*üzün Şahbaz bəyə tutub*). Şahbaz, doğrudur ki, Parijə getmək isteyirsən?

**Ş a h b a z b e y**. Bəli əmi, əgər sizin rüsxətiniz olsa, müsyö Jordan ilə gedərəm, genə sonra özüm qayıdaram, gələrəm.

**H a t o m x a n a ğ a**. Nədən ötrü, balam?

**Ş a h b a z b e y**. Firəng dilini öyrənməyə, əmi!

**H a t o m x a n a ğ a**. Firəng dili nəyinə lazımdır, əzizim! Sənə lazımlı olan ərəb, fars, türki, rus dilləridir ki, Allaha şükür dövləti-aliiyəmizin şəfqətindən açılan mədrəsələrdə hamisini oxuyub öyrenibsən.

**Ş a h b a z b e y**. Əmi, firəng dili mənə çox lazımdır. Bildir ki, Tiflisə məni arx çıxartmaq üçün izin almağa göndərmişdiniz. Allahverdi bəyin oğlu Tarıverdi bəy Varşavada firəng dili öyrəndiyi üçün hər məclisdə məndən hörmətli idi. Bavücüdi ki, firəng və türki dilindən başqa özgə dil bilməzdi.

**H a t o m x a n a ğ a**. Balam, sən hələ uşaqsan, bu zadlar tamam boşdur. İnsana ağıl lazımdır. Bir dil artıq bilmək ilə ağıl artmaz. Adam gərək hər dil ilə olsa filcümlə fəhm və zəmanə əhlinin adət və xəvvəsindən müttəle olsun; öz işin yola aparsın.

**Ş a h b a z b e y**. Zəmanə əhlinin birisi də Parij xalqıdır. Sizin sözünüzə görə onların adət və xəvvəsindən xəbardar olmaq lazımdır.

**H a t o m x a n a ğ a**. Nə eybi var, onların adət və xəvvəsini bilgilən, əgər isteyirsən.

**Ş a h b a z b e y**. Bu surətdə əgər Parijə getməsəm, oranın əhlinin adət və xəvvəsindən necə müttəle ola bilərəm?

**H a t o m x a n a ğ a**. Çox asan. Necə ki, mən onları bilirəm, ancaq müsyö Jordani görmək ilə və sözlərinə qulaq asmaq ilə. Əgərçi Qara-bağdan başqa bir özgə yer görməmişəm.

**Ş a h b a z b e y**. Əmi, qanımram ki, siz necə Parij əhlinin adət və xəvvəsindən xəbərdarsınız?

**H a t o m x a n a ğ a**. Bu saatda mən sənə qandırıım, balam! Mənə yəqin hasıl olubdur ki, bizdə hər adət və xasiyyət var isə, əksi Parij əhlindədir. Məsələn, biz əlimizə həna qoyarıq, firənglər qoymazlar, biz başımızı qırxarıq, olar başlarına tük qoyarlar; biz papaqlı oturarıq, olar başı açıq oturarlar; biz başmaq geyərik, olar çəkmə geyərlər; biz əlimiz ilə xörək yeyərik, olar qaşıq ilə yeyərlər; biz aşkara peşkəş alarıq, olar gizlin alarlar; biz hər zada inanrıq, olar heç zada inanmazlar; bizim arvadlarımız gödək libas geyər, oların arvadları uzun libas; bizdə çox arvad almaq adətdir, Parijdə çox ər almaq.

**Şahbaz bəy.** Əmi, bunu başa düşmədim.

**Hatəmxan ağa.** Niyə başa düşmədin, balam? Cox arvad almaq ibarətdir ondan ki, bir kişi bir arvada iktifa etməsin və çox ər almaq da ibarətdir ondan ki, bir arvad bir kişiyə iktifa etməsin. Əvvəlki adət bızdədir, sonrakı – Parijdə. O kitablara görə ki, müsyö Jordan bu uzun qış onların məzmununu müttəsil bizə hekayət edibdir, dəxi hamı zadi bu qərar ilə fərz eylə, bifayda Parijə getmək niyyətindən düş!

**Müsyö Jordan** (*rışxənd ilə*). Xa-xa-xa! Hatəmxan ağa, təecüb edirəm ki, sizin kimi qəvaidi-məntiqiyədən müttəle, əqilli və fərəsətli, mərdi-kühənsal bu zamana qədər məşvərətxanaların birisində ərkani-məşvərət silkinə daxil olmuyubsunuz; əgerçi mən siz təqir etdiyiniz qaidəyə bir bəhs varid edə bilmənəm, lakin istərdim ki, mən də bir neçə kəlmə ərz edəydim, əger rüsxətiniz olsa.

**Hatəmxan ağa.** Buyurun, həkim sahib! Sizin hər sözünüz bizə xoşdur.

**Müsyö Jordan** (*vüqar ilə*). Hatəmxan ağa, mənim qəsdim bu idi ki, Şahbaz bəyi Parijə aparıb, əvvələn, özüm onun tərbiyəsinə müttəvəcəh olub, firəng dilini və ülumunu bə-qədri məqdur ona təlim edib, saniyən, onu kralımıza tanıdıb, burada mənim haqqımda zahir etdiyiniz yaxşılıqların və zəhmətlərin əvəzində kraldan ona bir bəxşeyiş alıb geri qaytarım; çünkü mən kralın məxsus və təhti-himayətində olan darülelmin hükəma və üləmasından və o əlahəzərətin müqərrəbi və mötəmədiyəm; amma cün sizin təqriratınızdan müşəxxəs oldu ki, siz səfərin fəvaidinə münkirsiniz; ona binaən mənə lazımlı olur ki, səfərin fəvaidini müvafiqi-vaqe məsəl ilə sizə isbat edim. Əgər, məsələn, mən Qarabağa gəlməsəydim (*əlini uzadıb cibindən bir dəftər çıxarıb, açıb, içində səliqə ilə düzülmüş bir neçə otları göstərib*), əger mən Qarabağa gəlməsəydim, Kim biləcək idi ki, Qarabağın yaylaqlarında bu otlar mövcuddur? Bundan əvvəl bizim ətibba və hükmələrimiz cənab Linney<sup>3</sup> və Turnefor<sup>4</sup> və Bertram<sup>5</sup> belə güman etmişlər ki, bu nəbatat ancaq Alp dağlarında və Amerikada və Afrikada və Şveysariya dağlarında mövcud olur. Amma indii mən buraya gəlmək səbəbi ilə Parijin darülelminə isbat edəcəyəm ki, məzkur hükmələr bilkülliye səhv ediblər. Bu nəbatat Qarabağın dağlarında kəsrətlə mövcuddur və bu nəbatatın mahiyyətini, təhqiq və xəvassını təcrübə ilə müşəxxəs edib, o xüsusda əttibənin istehzəri üçün təsnifi-cədid aləmdə məşhur edəcəyəm. Məsələn, bu ot ki, görüsünüz (*əli ilə bir kiyaha işarət*

*edib*) latinca bunun adı aqantusdur ki, mənim təcrübəmə görə qarın ağrısına çox faydası var. Cənab Linney bunu fərz edir üçümcü dərəcədə və cənab Turnefor onu fərz edir dördüncü dərəcədə, amma mən onu ikimci dərəcədə fərz edəcəyəm və bu otun adı latinca serastrum alpinumdur ki, göz ağrısına nəhayət mənfəəti var. Cənab Linney bunu fərz edir yeddimci dərəcədə və cənab Turnefor onu fərz edir altinci dərəcədə, amma mən onu fərz edəcəyəm onuncu dərəcədə və bu otun adı latinca qamlina afriqanadır ki, diş ağrısının əlacı münhəsirdir buna. Cənab Linney bunu fərz edir beşinci dərəcədə və cənab Turnefor onu fərz edir üçümcü dərəcədə, amma mən onu səkkizinci dərəcədə fərz edəcəyəm. Bu otun adı latinca qombretumdur ki, bu zamana qədər Yevropada hərgiz məşhur deyildi, ancaq onu Amerika nəbatatından bilirdilər. İndi mən çox sevinirəm ki, onu Qarabağın dağlarında tapmışam ki, soyuqdəymə üçün nəhayətdə nafedir; cənab Linney onu altinci dərəcədə fərz edir, cənab Turnefor beşinci dərəcədə fərz edir, amma mən onu dördüncü dərəcədə fərz edəcəyəm. Və hamı tapdığım nəbatatın və ələfiyyatın mahiyətini və xasiyyətini bu qərar ilə yazıb aləmə bildirəcəyəm. Və mənim ismü rəsmim bu cəhətdən cənab Linneyin hamisi Georq Qllifordun<sup>6</sup> ismü rəsmindən ərfə və əcəll və ülüm üçün göstərdiyim xidmət Germaniyanın məcməyi-üləməsi kartoflu azarını axtarış tapdıqları cəhət ilə vətənlərinə göstərdikləri xidmətdən əla və əfəl olacaqdır.<sup>7</sup>

Hatəmxan ağa. Həkim sahib, vallah başa düşmədim ki, nə danışdırınız. Qlliford kimdir? Linney kimdir? Turnefor kimdir? Niyə olar zəhmət çəkib otlara dərəcə qərar veriblər? Germani nədir, kartofl kimdir, o niyə azarlamışdır, o, nə böyük şəxsdir ki, vətən bu mərtəbədə onun etidalı-məzacına və tuli-ömrünə talibdir? (*Bir qədər sükut olunur. Müsyö Jordan gülür, sonra genə Hatəmxan ağa*). Yoxsa hakim sahib, bizim Şahbazı da aparış belə tapmacalardan öyrədəcəksiniz?

Müsyo Jordan. Hatəmxan ağa, bağışlayın; doğru buyurursunuz, indi bildim ki, sizə nə qisim gərək misal getirmək; məsələn, bir ay bundan əvvəl Qarabağın əlyetməz döllündən köhlən at altında gəlib sizə qonaq olan xoşbəxt adam ki, adı yadımdan çıxıbdır, əgər Qarabağa gəlməyəydi, bu qədər dövləti hardan ələ salardı?

Hatəmxan ağa. Həkim sahib, bax, bu söz necə aşkardır! Doğru buyurursunuz, əgər o, Qarabağa gəlməsəydi, heç vaxt dövlətə çatmazdı.

**Şahbaz bəy.** Başına dönüm, əmican, rüsxət verin, müsyö Jordan ilə gedim, əger mənəim xoşbəxt olmağımı isteyirsiniz, heç vaxt belə fürsət ələ düşməz. Necə ki, səfərin faydasını hər ikiniz də iqrar etdiniz.

**Hatəmxan ağa** (*bir az fikir edib*). Həkim sahib, nə müddətə Şahbaz Parijə gedib qayıda bilər?

**Müsyö Jordan.** Bir il çəkər gedib-gəlməyi, ziyadə çəkməz. Bir ildən az qalsa, getməyindən mənzur olan fayda bilməlliyyə hüsula gəlməz; çünki ümdəsi firəng dilini öyrənməkdir.

**Hatəmxan ağa** (*üzün arvadına tutub*). Arvad, dəxi nə eləyək, qoy getsin. Papağın çevirərsən, il gələr keçər. Uşaqdır, könlü istəyir, getsin, Pariji görsün. Həkim sahib də bir yaxşı adamdır, onun hüzurunda bir para mərifət kəsb edər; yaxşı, yamanı görər. Kraldan bəxşeyiş alar, il başında Qarabağda hazır olar, o vaxtadək biz də onun toy tədărükünə məşgül olluq, gələn kimi toyun başlarıq.

**Şəhrəbanu xanım** (*yerindən qalxıb çığıra-çığıra*). Kişi, nə danişırsan, sənin fikrin haradadır? İstəmirəm onun Parijə getməyin də, mərifət kəsb etməyin də, firəng kralından bəxşeyiş almağın da! Bu sözlər tamam bəhanədir. Şahbaz istir getsin Parijə, məclislərdə, yiğincılarda üzüaçıq gəzən qız, gəlinlər ilə kef eləsin, danişsin, gülsün, vəssəlam!

**Hatəmxan ağa** (*təngə gəlib*). Ay arvad, bəsdir, Allahu sevirsən, çığırmalı! Dəxi mən nə iləyim? Bacarırsan, qoyma getsin! Göydə uçan qanadlı quşu əyləmək olursa, Şahbəzi da güc ilə əyləmək olur. Rüsxət verməsəm, atılar minər atına, hoppanar Arazın o tayına, sonra mən onu haradan tapım? Sən onu tanımırsan məgər ki, necə höccətdir?

**Şəhrəbanu xanım** (*dəxi də bərk çığırib*). Mən onnan da höccətəm! Qoymanaq getsin! Əgər Şahbəzi Parijə getməyə qoysam, bu ləçək çəngilərin ləçəyi olsun! (*Əlini uzadır örəpəyinə*).

**Şahbaz bəy** (*gülə-gülə, arxayın*). Allahu əkbər! Əmidostum bilmirəm hansı qaravulları ilə məni dustaq edəcək?

**Şəhrəbanu xanım** (*çığıra-çığıra*). Görərsən; sən də öz bildiyindən, mən də öz bildiyimdən! (*Qalxıb damdan çıxır*).

**Hatəmxan ağa.** Arvadların işi xə tadır.

Müsyö Jordan təəccüb edir və Şahbaz bəy qeyzlə samit qalır.

## ÜÇÜMCÜ MƏCLİS

Üçümcü məclis yenə orda vəqə olur. Damin bir tərəfində Şəhərəbanu xanım oturubdur. Bir tərəfdə Şərəfnisə xanım yun darayır. Bu halda birdən qapı açılır. Şərəfnisə xanımın dayəsi Xanpəri içəri girir.

Xanpəri. Səlam-əleyk!

Şəhərəbanu xanım. Əleykəssəlam! Xanpəri, bilirsən iş necə keçdi? (*Şərəfnisə xanım qulaq asır*). İş belə keçdi ki, Şahbaz gedir Parijə. İndi səni ondan ötrü çağırırdım ki, əgər bir əlacın var isə eylə. Hatəmxan ağa, özün bilirsən ki, bir xamirağız kişidir. Əvvəldən yaxşı danışdı, amma sonra birdən boşaldı. Müsyö Jordan və Şahbazın bir para ağılsız sözlərindən yerdən oldu. Amma mən ya görək öləm, ya Şahbazi qoymayam getməyə. Doğrusu, Şərəfnisəni gözü yaşlı görə bilmənəm! Allah götürərmi Şahbaz getsin Parijdə kef etsin, on beş yaşında gül üzlü uşağım ah çəksin, qan tüpürsün, saralıb sapa dönsün, incəlib ipə dönsün!?

Xanpəri. Xanım, əlac odur ki, bayaq sənə deyirdim. Nə lazımdır ki, Hatəmxan ağadan və ya özgəsindən minnət çəkəsən. Göndər qonşuluqdan, Ağcabədi kəndindən, Qızılbaşdan gələn dərvish Məstəli şahı gətirib necə ki, sənin muradındır, bu işi elə düzəltsin. Onun cadusunda mən bir hikmət görmüşəm ki, əgər istəsə, bu saatda məni qocamdan boşadar.

Şəhərəbanu xanım. Xanpəri, mən də onun cadusunun gücünü eșitmişəm. Amma genə bir az səksəkəliyəm; o, etdiyi işlərdən heç bilirsənmi? De görüm, ürəyim dürüst qızasıdır mı? Çünkü bu iş çox çətin işdir.

Xanpəri. Xanım, ağcabədili Kərim koxanın arvadı Səlminazı o boşatdırıb oynasına verdirmədimi? Muğanlı Səfərəli kişinin qızını sevgilisinə qovuşdurmadımı? Dədəsini ki, qızı verməyə razı olmurdu, cadu ilə öldürmədimi? Cavadlı Kərbəlayı Qənbər qızı Şahsənəmin ərini, bir illik yoldan başqa arvad almasın deyə, qaytarıb getirmədimi? Onun əlindən heç zad qurtarmaz!

Şəhərəbanu xanım. Gözüm Xanpəri, bəs tez oğlun Əlmərdanı bu saatda göndər Məstəli şahı Ağcabədi kəndindən alıb gətirsin! Desin, xanım çağırır. Hər nə istəsə vədə eləsin. Xülasə, axşam çıraq yanan vaxtda görək Məstəli şah bizim evdə hazır olsun!

Xan pəri. Baş üstə, xanım, bu saatda göndərrəm! Amma gərək Məstəli şah Hatəmxan ağadan, Şahbaz bəydən xəlvət bura gəlsin. Allah eləməmiş, əgər Şahbaz onu burda görse, onu da öldürər və məni də sağ qoymaz.

Şəhəraban u xanım. Əlbəttə, mən indi bu saatda çıxaram, Hatəmxan ağanı da, Şahbaz bəyi də ilxiya baxmağa göndərrəm və tapşırıram ki, gələndən sonra Şərəfnisənin evində yixilsinlar-yatsınlar ki, gecə bu damda su qoyub Şərəfnisənin başın yuyub çımdırəcəyəm. Sən dur get, dərvişin dalınca oğlunu göndər.

Hər ikisi gedir. Sonra Şərəfnisə xanım yalqız ayaq üstə.

Şərəfnisə xanım. Ux, Allah, kərəminə şükür, bir az ürəyim dincəldi. Yox olsun o ölkə ki, onda cadu, pitik olmaya! Əgər məməm deyən dərviş olmasayıdı, şəksiz, müsyö Jordan Şahbazı aparacaqdı, günümü göy əskiyə düyəcəkdirdi.

Bu halda qapı açılır, Şahbaz bəy içəri girir.

Şahbaz bəy. Şərəfnisə, qadan alım, bilirsən ki, əmidostum bu gün nə tufan elədi? Müsyö Jordanın yanında əmimin üstünə cir-cır çığırkı, məni də hədələdi.

Şərəfnisə xanım. Şübhəsiz, heç özün etdiyindən xəbərin yoxdur, əmidostunun çığırmağı gözünə görünür.

Şahbaz bəy. Qadan alım, Şərəfnisə, mən özüm nə eləmişəm?

Şərəfnisə xanım (tez yeriyb, əlin uzadıb hanasının dalışından bir neçə yarım səhifə kağız çıxardıb açır). Şahbaz, bu şəkilləri bəs mənə kim gətirdi? Bunları sən gətirib demədinmi ki, Parij qızlarının, gəlinlərinin şəkilləridir, gör Parijdə necə gözəl qızlar var? Bu qızlar, gəlinlər tamam üzləri açıq məclislərdə, yiğincaqlarda oğlanlar ilə bir yerdə oturub-dururlar? Hələ mən bu şəkilləri utandığımdan əmidostuna göstərməmişəm.

Şahbaz bəy. Biy, Şərəfnisə, necə uşaq-uşaq danışırsan? Bu şəkillər müsyö Jordanın kitablarının içində idi. Müsyö Jordan kitablarını açıb baxanda gözü bunlara sataşdı, çıxardı, mənə verdi, apar adaxlına göstər və dedi ki, bu il Parijin qızları və gəlinləri belə paltar geyirlər. Keçən il ayrı tövr paltarları var idi. Gələn il bir özgə qayda ilə paltar geyəcəklər. Hər il Parijdə libas geymək sayağı dəyişilir. Mən də gətirdim sənə verdim; bundan gələsi nə var?

Şərəfnisə xanım. Bundan gələsi o var ki, sən bu qızların havasına yellənib uçursan, istəyirsən Parijə gedəsən!

Şahbaz bəy. Şərəfnisə, bu nə sözdür, deyirsən? Tamam Parijin qızları qurban olsun sənin bir tükünə! Mənim ki, sənin tək gözəl yarım var, behişt huriłeri gözümə görükəməz. Sənsiz mənim bir günüm olmasın!

Şərəfnisə xanım. Bəsdir Allahi sevirsən, bu bazları bizə az gəl, sənsiz bir günüm olmasın deyən oğlan burdan Parijə getməz, sən məni heç sevmirsən!

Şahbaz bəy (*uzanıb onun boynundan qucaqlayıb öpür*). Şərəfnisə, doğrudan, sən məndən belə bədgüman olubmuşsan! Mənim ürəyimə bir ox vursaydın yaxşıdı ki, bu sözümüz üzümə dedin. Axır bir soruş gör ki, Parijə nə səbəbə gedirəm?

Şərəfnisə xanım (*ağlaya-ağlaya Şahbaz bəyin əlin boynundan qopardıb*). Nə işim var soruşum; Səbəbini özüm çox yaxşı bili-rəm. Səbəbi bulardır ey! (*Şəkil kağızların dışın-dışınə qısılıb, əlində bərk-bərk övkələyir, salır ayağı altına*).

Şahbaz bəy. Vallah, yox, səbəbi olar deyil, sən bilmirsən. Mənim tay-tuşlarım tamam mərifət sahibi olub, qulluq edib, hörmət-izzət tapıb, xoşbəxt olublar. Mən qalmışam elə bu qamışlıqda adsız, sansız.

Şərəfnisə xanım. Əvvələn, bu yalandır ki, deyirsən, kim biz-lərdən mərifət ilə, qulluq ilə xoşbəxt olubdur? Bu gördüyüüz xoş-bəxtlər tamam özgə yol ilə bəxtə yetişiblər. İkimci, əgər qulluq etmək istəyirsən, get Tiflisə, orda qulluq elə. Bir azdan sonra əgər istəyirsən, get başqa şəhərlərə ki, əl çatsın, ün çatsın. Parijə bizlərdən nə gedən var, nə gələn var!

Şahbaz bəy. Doğru deyirsən, amma adamın hər işdə gərək vasitəsi olsun. Tiflisdə və o biri şəhərlərdə məni tanıyan yoxdur. Mənə kim vasitə olub məni qulluğa qoyduracaq və hörmət tapdıracaq? Amma bu firəngi bir yaxşı adamdır, məni də sevir, ocağımızı tanır. Bu məni Parijə aparıb firəng dilini öyrətməkdən və krala tanıtmaqdən məşhur ollam, qayıdanдан sonra hər yerdə yerim olar.

Şərəfnisə xanım. Bu sözlər tamam fənnü feldir. Məni aldatmaq üçün bəhanədir. Nə sözdür ki, sənin kimi cavan, kamallı oğlan Tiflisdə qulluq tapmaz?

Şahbaz bəy. Parijdən qayıdan dan sonra genə gedib Tiflisdə qulluq edəcəyəm.

Şərəfnisə xanım (*ayağı ilə şəkil kağızlarını itələyib*). Parijdə sənin kimi oğlan bu poşaların əlindən sağ qurtara bilərmi ki, qayıdib gələndən sonra adam kimi durub-otura? Heç vaxt sən Parijə gedə bilməzsən. Ha vaxt getsən, öyün!

Bu halda Hatəmxan ağa qaim səs ilə Şahbaz bəyi çöldən çağırır, Şahbaz bəy tez damdan çıxıb gedir.

*Pərdə salınır*

## DÖRDÜMCÜ MƏCLİS

Dördümcü məclis Hatəmxan ağanın damında vəqə olur. Bir tərəfdə Şəhrəbanu xanım oturubdur, bir tərəfdə Şərəfnisə xanım, bir tərəfdə onun dayası Xanpəri. Gecədən iki saat keçibdir. Şəhrəbanu xanım başın yuxarı qovzuyub üzün Xanpəriyə tutub darixmiş soruşur.

Şəhrəbanu xanım. Xanpəri, necə oldu dərvish gəlmədi.  
Xanpəri. Xanım, tələsmə, bu saat gələr.

Birdən qapı açılır. Məstəli şah cadukünü-məşhur qaşqabağı tökülmüş içəri girir.

Məstəli şah. Səlam-əleyküm!

Şəhrəbanu xanım (*başını yuxarı qovzuyub*). Əleyküməssəlam, baba dərvish, xoş gəldin! Gəl otur.

Məstəli şah (*oturub*). Xanım, mənə nisbət nə qulluğunuz var?  
Buyurun, can-baş ilə bitirməkdə müzayiqə yoxdur!

Şəhrəbanu xanım. Baba dərvish, bir cüzvi, yüngül işdən ötrü sənə zəhmət vermişəm! Mətləb budur ki, bizim Şahbaz lap yolundan azib; bir firangi qonağımız var, xəyalindadir ki, ona qoşulub Parij şəhərinə getsin, mənim bu oturan, gülüzlü uşağımı ki, onun adaxlısıdır, iyirmi gündən sonra toyu başlanacaq, ağlar-sızlar qoysun. Mən və Hatəmxan ağa nə qədər yalvardıq, söylədik qulaq asmadı; gərəkdir ki, bir iş edəsən ki, bizim Şahbaz Parijə gedə bilməsin və müsyö Jordan ondan əl çəksin, aparmasın.

Məstəli şah. Xanım, bu cüzvi, yüngül iş deyilmiş; bəlkə çox böyük və çətin iş imiş. Gərəkdir bu işdə mənim cadumun əsəri ya Parijin, ya müsyö Jordanın başında çatlaşın.

Şəhrəbanu xanım. Baba dərvish, mən anlamadım, necə gərək cadunun əsəri ya Parijin, ya müsyö Jordanın başında çatlaşın.

Məstəli şah. Xanım, məsələn əgər Şahbaz bəyə əl vursam, lazımlı olur ki, onun bədəninə bir cin müsəllət edim ki, bu səfərin xəyalını onun başından çıxarsın. Amma olur ki, bu işdən o qorxsun, ağılna rəxnə yetişsin, ya azarlasın, ya çolaq olsun, çünki çox uşaqdır, cavandır.

Şəhrəbanu xanım. Bıy, Allahi sevirsən, baba dərvish, belə danışma, bu işlər tamam ondan ötrüdür ki, Şahbaz bir gün gözümüzdən uzaqlaşmasın. Necə olar ki, onun canına cin müsəllət olmağa razı olaq?

Məstəli şah. Bu surətdə gərekdir ki, divlərə, ifritələrə əmr edim ki, Pariji xaarb etsinlər, altını üstünə çevirsinlər ki, Şahbaz bəy dəxi ora getmək niyyətindən düşsün, yainki Mərrix ulduzuna<sup>8</sup> hökm edim ki, müsyö Jordanın boynunu vursun ki, Şahbaz bəyi aparan olmasın. Bu işin bundan başqa heç çarəsi yoxdur.

Şəhrəbanu xanım. Bu necə mümkün şeydir, baba dərvish, belə iş eləmək olarmı?

Məstəli şah. Pəh, bu mənim işimdir, xanım, nə şübhə yeridir! Məgər eşitməmisiniz ki, bir neçə şeyatinə əmr etmişəm ki, həmişə Şişə qalasında üsuli və şeyxi mollalarının arasında fitnə və fəsad salıb heç vaxt oları dinc qoymasınlar? Ondan ötrü ki, olar minbərə çıxıb aşkara xalqa vəz edirmişlər ki, cadukünə və sairə inanmayın. Aya, mən deyiləm ki, Gilcan adlı ifritin ruhunu ki, şeytənətdə və məzərrətdə fərdi-əsrdir. Ağə Vəli Əliqulu oğlunun bədəninə müntəqil edib Səlyan xalqının canına müsəllət etmişəm ki, gecə-gündüz onun qorxusundan evlərində rahat yata bilməzlər! Hələ Səlyan xalqına az qisas etmişəm. Ondan ötrü ki, olar bildir məni Səlyana qoymayıb qovdular ki, bura darülməminindir. Sən dərvish və cadukünsən, bura ayaq basma! Hansı işlərimi söyləyim! Bu işlər yaxın zamanda etdiyim əməllərin əlamətidir. On bir il bundan irəli Araz qırığına gəlmişdim; istiyirdim ki, Naxçıvan və Şərur mahallarının qabağından keçib İrəvana gedəydim. Hər iki mahalın xalqı mənə mane oldular ki, səni qoymarıq bu torpağa keçəsən. Ondan ötrü ki, əlində təzkirən yoxdur. Naməlum, təzkirəsiz adamlara yol vermək, bu tərəfə keçirmək qanun ilə qadağandır. Bavücudi ki, əlləm-qəlləmlər özləri gecə-gündüz qaçaq mala gedən təzkirəsiz adamları o yana, bu yana bələd olub keçirirlərdi. Nə qədər yalvardım-yapışdım, sözümə qulaq asmadılar. Aşağı getdim, olmadı; yuxarı getdim, olmadı; axırda lap acığım tutdu. Əcinnələrə, ifritələrə hökm etdim ki, tamam Naxçıvan, Şərur mahallarının damlarını qaldırıb yer ilə yeksan etdilər ki, zərbindən Ağrı

dağının bir tərəfi də qopub tökülib Akur kəndini batırdı. Xülasə, Murova desəm, yerindən qop, qopmazmı? Araza desəm, axma, axarmı?

*Şəhrəban u xanım (təaccübən əlin dodağına aparib). Allah, dərdini əsirgə...*

Məstəli şah. Xanım, gecə keçir, durmaq vaxtı deyil. İndi siz mənə buyurun görüm, müsyö Jordan ha vaxt gedəcək?

*Şəhrəban u xanım.* On gündən sonra.

Məstəli şah. Cox yaxşı, indi mən bu saatda, xanım, sizin gözü-nüzün qabağında Parijin heykəlin bərpa edib, burda onu pozacağam. Və divlərə və ifritlərə hökm edəcəyəm ki, haman dəqiqə Pariji yış-sınlar və on günə qədər xəbərini müsyö Jordana çatdırınsınlar ki, Şahbaz bəyi aparmaq fikrindən düşsün; yainki bir böyük xoruzu qabağında tutub adın qoyacağam müsyö Jordan, bu saatda onun boynunu vurub Mərrix ulduzuna əmr edəcəyəm ki, bu tövr ilə o da on günədək həqiqətdə müsyö Jordanın boynunu vursun; taki Şahbaz bəy ondan xilas olsun. İndi buyurun görüm, cənabınız Parijin xarab olmağınmı istərsiniz, ya müsyö Jordanın boynunun vurulmağın?

Xanpəri (*tez əlin yuxarı qovzuyub, çalib*). Hər ikisini, baba, dərviş! Firənglərə yazığımızı gələcək?

*Şəhrəban u xanım.* Biy, arvad, sənin ürəyin daşdır, nədir? Biçarə parijlilər bizə nə eləyiblər ki, evlərin, imarətlərin başlarına yıxaq, min-min adamın qırılmağına bais olaq? Bu qalmaqala bizi ancaq o çör-çöp döşürən müsyö Jordan salibdir. (*Üzün Məstəli şaha tutub*). Baba dərviş, hər nə bilirsən ona eyle! Burada xoruzun boynunu vur. Mərrix ulduzuna hökm et ki, o da müsyö Jordanın Arazdan keçəndən sonra boynun vursun, Şahbaz yalqız qalsın, genə bu taya keçsin, qayıtsın gölsin. Bir təqsirli adamın ölməyi çox yaxşıdır min-min günahsız xalqın qırılmağından isə.

*Sərəfnisə xanım.* Can ana, elə demə, müsyö Jordan yazıqdır! Cox yaxşı adamdır. Bu yaylaq hər gün qəribə güllərdən, çiçəklərdən dəstələr bağlayıb Şahbaz bəydən mənə göndərirdi ki, apar adaxlına ver, görsün, neçə ildir bu yaylaqları gəzirlər, heç bu gülləri və çiçəkləri görübdürmü və mənə bir güzgü bağışlayıbdır ki, Parijin əcayibat başında bitən Yengi Dünya güllerinin sureti dalısında çəkilmiş. Məni öz qızı kimi istərdi. Mən özümü öldürəm, qoymaram müsyö Jordanın boynu vurulsun! Parij dağlsın, bizə nə? Əgər orda qızlar, gəlinlər üzüaçıq gəzməsəydiłər, Şahbaz heç vaxt ora getməzdi. Parij yixılsın, qız-gəlini də qırılsın!

Şəhrəbanu xanım. Vallah, bilmirəm hansına razı olam? Amma dəxi necə eləyək? Şərəfnisə də doğru deyir; müsyö Jordan yazıqdır, yaxşı adamdır, eylə bircə bu işdə təqsirlidir ki, Şahbazı yoldan çıxarıb Parijə getməyi beyninə salıbdır. Məlum ki, Parijdə yaman adamlar var imiş. Qəza bu dərvishi bizə yetiribdir ki, bunun cadusu ilə oranı yıldırıb xarab etdirək. (*Üzün Məstəli şaha tutub*) Baba dərvış, buyur divlərə, ifritlərə Pariji qaldırıb altını üstünə çevirsinlər!

Məstəli şah. Baş üstə, xanım! (*Üzün Xanpəriyə tutub*) Xanpəri xala, çıx çölə, mənim şagirdim Qulaməliyə de ki, mənim xurcunumu tez atın üstündən alsın, götirsin gəlsin.

Xanpəri tez qalxıb çölə çıxır.

Məstəli şah. Xanım, Hatəmxan ağa, Şahbaz bəy indi haradadırlar?

Şəhrəbanu xanım. O biri damda. İlxişdən qaydıb yatırlar.

Məstəli şah. Xanım, bu sirdən gərək olar və ya başqa adam nə indi, nə sonra xəbərdar olmasın ha! Və illah cadu heç əsər bağışlamaz!

Şəhrəbanu xanım. Bu cəhətdən xatircəm ol, baba dərvış!

Bu halda qapı açılır.

Qulaməli (*əlində xurcun Xanpəri ilə məclisə daxil olur*). Səlam-əleyküm!

Məstəli şah. Əleykəssəlam! Xurcunu yerə qoy, ağızının bağını aç, içində, üstündə əşkal çəkilmiş taxta parələri çıxart!

Qulaməli (*farsı dili ilə ki, oturan ünas tayı-fəsi anlaması*). Mixahi çə bekoni?<sup>9</sup>

Məstəli şah. Mixahəm ke, heykəle-şəhre-Parijra bərpa nümuđe, bedivha və efritha hökm konəm ke, dər türfətül-eyn zirü zəbərəş konənd; mesle on ke əlan dər pişə çeşme in xatun (*gözü ilə Şəhrəbanu xanıma işarə edir*) mən heykələşra ziro zəbər xahəm kərd.<sup>10</sup>

Qulaməli (*gülümsənmiş*) Vase çi?<sup>11</sup>

Məstəli şah. Vase səd dane bacaluya-taze ke, hala əz in xatun bəraye həmin mətləb xahəm gereft.<sup>12</sup>

Qulaməli (*gülümsənmiş*). Xub, in xatun ba paytəxti-fırəng və əhləş çə ədavət darəd?<sup>13</sup>

Məstəli şah. İn hekayət xeyli derazəst, təqrirəş qüncayeşə in məqam nədarəd, təxtəparəhara əz xurcin birun kon!<sup>14</sup>

Qulaməli. Həmin saət, əmma hiç əqləm bavər nəmikonəd ke, in əmre müşkil sürətpəzir gərdəd; nəmidanəm şuxi mikoni, ya nə? Dər türfətül-eyn Parij xərab şəvəd, yəni çi?<sup>15</sup>

Məstəli şah (*gülümsənmiş*). Çera yəni çə, mərdəke? Hala in xatune-mükərrəmə səd danə bacaqluyi-tazə bəraye in mətləb be mən xahəd dad və dəh ruz həm möhlət həst ke, caduye-mən əsəre-xodra bebəxşəd və kəsi həm bedin serr vaqif nist və nəxahəd şod. Bəd əz gereftəne bacaqluha dəsto pa quşadeəm. Məgər ta dəh ruz nəmitəvanəm ki, xodra be on tərəfe Ərəs beyəndazəm, məra dər onca ke peyda xahəd kərd? Bəd əz mən hər çə badabab! Əgər ta dəh ruz Parij xərab şəvəd bacaqluha biqilü qal əz həzme-rabe xahəd qozəşt. To çə midani, bələkə ta in moddət besaniheyi əz sanihat Parij xərab şəvəd. Məgər in növ hadisət-əcibə dər aləm kəmtər vüqu yaftəst?<sup>16</sup>

Qulaməli (*taxtaparaları xurcundan çıxarıb gülümsənmiş*). İn fəqəreyi-əxirəra hərgez əqləm qəbul nəmikonəd xəyale-xaməst.<sup>17</sup>

Məstəli şah (*gülümsənmiş*). Bəs fəqəreye-sabiqəra əqlət qəbul nəmikonəd? On həm ke, xəyale xam nist?<sup>18</sup>

Qulaməli (*gülümsənmiş*). Ari, dər on çə şəkkəst?<sup>19</sup>

Məstəli şah. Xub, digər həvəssəmra ba sualhayə bifaidə məğ-şuş məkon. Bero pişə-əsbha, montəzer baş. Mən həm bəd əz yek saət əməle-xodra təmam kerde mirəsəm, səvar mişəvim, baz mikərdim.<sup>20</sup> (*Qulaməli gedir*). Xanpəri xala, dur qapını bərk bağla! Adam-madam gəlməsin.

Xanpəri durur, qapını bərk bağlayır, gəlir oturur.

Məstəli şah (*öz-özünə farsi dili ilə*). İn tayifeyi-zənan əcəb biçarə və sadəlövhənd, bedune-təsəvvür və təəmmül bavər mikonənd ke, mən dər Qarabağ neşəste Parijra dər torfətül-eyn zirü zəbər mitəvanəm kərd və ya Mərrixəm dər on tərəfe Ərəs gərdəni Müsyö Jordan ra vəqtli rəftən mitəvanəd zəd.<sup>21</sup>

Şəhrəbanu xanım. Baba dərviş, nə danışırsınız?

Məstəli şah. Məhzər oxuyuram, xanım ki, işimiz avand olsun. Divlər, ifritələr xəbərdar olsunlar ki, nə fikirdəyəm. (*Bundan sonra Məstəli şah palazı qovzuyub əvvələn bir müdəvvər ciziq çəkir, deyir*). Bu, Parij şəhərinin dairəsi. (*Sonra taxta parələri bir-birinə yapışdırıb on-on iki böyük, kiçik hücrə və otaq şəklində ciziğin içində evlər yapılıb deyir*). Bu da Parijin imarətlərinin və evlərinin şəkli. (*Sonra üzün Şəh-*

*rəbanu xanıma çevirib*). Xanım, buyurursunuzmu. Pariji künfəyəkün etdirim, altını üstüne çevirdirrim?

Şəhrəbanu xanım. Bəli, dəxi necə edək, Allah səbəbkara bəla versin! Qurunun oduna yaşlar da yanacaq, biçarə parijlilər bizi bir zad etməmişdilər. Bunun babalı olsun oların qızlarının, gəlinlərinin boynuna ki, məclislərdə həmişə oğlanlar ilə, kişilər ilə bir yerdə üzü açıq oturub, söhbətə və ixtilata məşğul olub, xalqı azdırıb yoldan çıxardırlar. Baba dərviş, işinə məşğul ol.

Məstəli şah. Xanım, divlərin əl muzdunu, ənamını kərəm edin!

Şəhrəbanu xanım. Baba dərviş, divlərə ənam nə lazımdır?

Məstəli şah. Pəh, xanım, məgər mənim divlərim İran sərbəzidi ki, müftə qulluq edələr? Məgər mən vəzir Hacı Mirzə Ağası<sup>22</sup> idim ki, olara heç zad verməyəm, ancaq söyüb, qorxudam?

Ma qulamani in Əli şahim,  
Əz təmami zəmair agahim,  
Nə məvəcib, nə çirəvü nə əliq,  
Novkəri qürbətən ələllahim.<sup>23</sup>

Şəhrəbanu xanım. Baba dərviş, məgər Hacı Mirzə Ağası sərbazlara heç zad vermirdi? Ancaq söyüb, qorxudurdu?

Məstəli şah. Xanım, vallah, mən Tehranda bir yol öz gözüm ilə gördüm ki, Hacı Mirzə Ağası Topxana meydanında Mirvarid topuna baxırdı. Birdən yeddi yüz sərbəz onun dövrəsini çərvəyib başladı məvacib istəməyə. Haman saat Hacı Mirzə Ağası əyilib, ayağından başmanın bir tayını çıxarıb, əlinə alıb, beş min yaman ilə, alici quş kimi, cumuldu oların üstünə. Sərbazlar kəkklik sürüsü kimi onun qabağından dağılıb qaçırlar. Heç birisini tuta bilməyib, qayıdırıb topun yanına gəldi, üzün hüzurda duran xanlara tutub xitab eylədi: “Həzərat, gördünüz? Belə qorxaq qoşun ilə bilmirəm Heratı necə alacağam.<sup>24</sup> Yaxşı ki, mən hələ qılinc ilə oların üstünə cumulmadım. Onda oların qaçmağı bilmirəm harada dayanacaq idi. Fəəmma bunu yalqız oların qorxaqlığına həmlə eləmək olmaz. Mənim rüstəmanə<sup>25</sup> şücaətimin vahiməsindən ki, birdən olara həmlə elədim, olar belə ürküb dağıldılar”. Sərkərdənin... cürətində çox sırr var idi. İndi siz, xanım, güman eləməyin ki, mən divlərimi quru nağıl ilə bəsləyirəm; Bəlkə mən gərək belə işlərdən ötrü olara ziyafət edəm, oları oxşayam, oynadam, şihabi-saqib<sup>26</sup> düşüb oları qıranadək.

Şəhrəbanu xanım. Necə şihabi-saqib oları qıranadək? Baba dərviş, nə deyirsən? Məgər oları sonra şihabi-saqib düşüb qıracaq?

Məstəli şah (*gülə-gülə*). Əcəb fikir edibsiniz! Bəs divlər, ifritlər nahaq yerə o qədər bigünah xalqın həlakətinə bais olurlar və gözəl şəhəri nahaq yerə xarab edirlər? Belə günahı-əzimin cəzasında Allahın qəzəbi onlara yetişməz?

Şəhrəbanu xanım. Yaxşı, baba dərviş, çünki belədir, niyə canlarından qorxmayırlar? Niyə belə işə ayaq qoyurlar?

Məstəli şah. Əvvələn, o səbəbə ki, mən buyururam, ikinci o səbəbə ki, axmaqdırlar və təbiətlərinin təgəzasıdır. Əgər belə etməsələr, dincələ bilməzlər. Şəyatın olmasayı, dünyada heç bir yaman əməl olmazdı və bəni-adəmi yaman işlərə heç kəs düçər etməzdi.

Şəhrəbanu xanım. Doğru deyirsən, baba dərviş! Nə qədər gərək divlərə ənam verək?

Məstəli şah. Artıq istəmirəm, nə qədər ki, vədə edibsınız, xanım, yüz bacaqlı.

Şəhrəbanu xanım. Baba dərviş, çox olmazmı?

Məstəli şah. Xub, min-min tümənə dəyən şəhəri xarab etdirsiniz, yüz bacaqlı versəniz çıxdur?

Şəhrəbanu xanım (*üzün qızına tutub*). Şərəfnisə xanım, balam, pul sandıqçasını bura gətir. (*Şərəfnisə xanım tez qalxıb yüksək pul sandıqcasın alıb anasının qabağına qoyur. Şəhrəbanu xanım sandıqcanın ağızını açır, yüz dənə təzə bacaqlı çıxardır, deyir*). Balam Şərəfnisə, toy xərcinə dəxi heç pul qalmadı.

Şərəfnisə xanım. Neyləyək, ana, bir-iki yüz toğlu satarıq genə pul olar.

Şəhrəbanu xanım. Doğru deyirsən, balam, burun-qulaq başa sədəqə. (*Üzün çevirib*) Al, baba dərviş!

Qızılları verir Məstəli şaha. Dərviş qızılları alır, qoynuna qoyur, biləklərin çir-mayıb xurcundan bir kitab çıxardır, kitabı açıb vərəqləyir, bir para naxışlı səhifələrinə baxır, basın qovzuyur.

Məstəli şah. Bəli, Parиж şəhəri Əqrəb bürcünün<sup>27</sup> altında vaqe imiş, əməl tamamdır. Bu bürcün təsirindəndir ki, bu şəhərdən heç vaxt bəla əskik olmaz... (*Sonra qalxır ayağa, əlində bir dəyənək, üzün Şəhrəbanu xanımı və qızına tutub*) Xanımlar, qorxmuyun, ürəyinizi bərkidin! (*Sonra gözlərin çevirir, surətin heybatlı edir, bu məntəri oxuyur*).

Dəğdəğəha fətəndi,  
Tübbəl-kəra kərəndi  
Tübbəl-kümu kümuha,  
Biyəndi, yəndi, yəndi.<sup>28</sup>

(*Sağına-soluna üfürür, heybətli səs ilə divləri, ifritələrəi adları ilə çağırır, buyruq verir*). Ya Məlixə, ya Səlixə, ya Bəlixə! Qaldırın Pariji yerindən, vurun yerə, bu saatda necə ki, mən bu heykəli vurub zirü zəbər edirəm. (*Bir qədər geri çəkilir, dəyənək ilə cizişa üz qoyub içindəki taxtaparalardan yapılmış balaca evlərin və otaqların əşkalını çırpıb darbadağın dağıdır, sonra bir ləmhə dayanıb üzün Şəhrəbanu xanımı tutur*). Xanım, gözünüz aydın olsun, Parij dağıldı! Razi oldunuzmu?

Şəhrəbanu xanım. Bəli, baba dərvish, çox razı oldum! Amma gərək Parijin dağıılma xəbəri tez müsyö Jordana çata ki, öz başının hayına qala, Şahbazdan əl çəkə. Amma Parijdən bura bu xəbəri tezliklə bilmirəm kim çatdıracaq.

Məstəli şah (*qəhqəhə ilə*). Xa-xa-xa-xa! Xanım, bir adam ki, buradan Pariji göz açıb yuman saətdə bərbad edə, onun xəbərin bir dəqiqlidə, bir saatda, bir gündə, on günədək bura çatdırı bilməz? Nə xəyal edirsiniz?

Şəhrəbanu xanım. Doğru deyirsən, baba dərvish, amma nə əcəb olurdu ki, bu xəbər elə bu saatda müsyö Jordana çataydı, başımızdan olaydı.

Bu halda birdən damın bağlanmış qapısı taraq-taraq döyüür. Az qalır qapı sınsın. Müsyö Jordanın səsi iztirab halətində qapının dalısından məlum olur. Dərvish Məstəli şah cəld taxta-paraları döşürüb tökürxurcuna, atır çıynıñə, girir yükün qabağında asılan pərdənin dalısına, gizlənir. Müsyö Jordan qapını taraq-taraq döyüür, az qalır qapını sindirsin: çağırır.

Müs yö Jordan. Hatəmxan ağa, Şahbaz bəy, qapını açın!

Şəhrəbanu xanım sərasimə yerindən qalxır, qorxu ilə gedir qapıya sarı. Qızı Şəref-nisə xanım tir-tir titrəyir. Xanpəri dizinə çırpır, yavaş səs ilə.

Xanpəri. Dədəm vay, nənəm vay!

Şəhrəbanu xanım qapını açır.

Müs yö Jordan (*nəfəsi tutula-tutula*). Hanı Hatəmxan ağa, hanı Şahbaz bəy?

Şəhrəbanu xanım (*qorxa-qorxa*). İkisi də Şərəfnisənin damında yatırlar. Bu gün ilxiya baxmağa getmişdilər, çox yorulmuşdular. Axşamdan yıxılıb yatıblar.

Müsyö Jordan (*qaim səs ilə, təngnəfəs*). Xanım, gərək bu saatda olar duralar. Mən gedirəm, dayana bilmənəm. Heyf sənə, Parij, heyf sənə Tülyeri.<sup>29</sup> Heyf sənə, gözəl paytaxt, gözəl səltənət! Fransa bədbəxt oldu! – Dimaj Parij! Mon diyö, mon diyö!<sup>30</sup>

Şəhrəbanu xanım. Həkim sahib, nə var, nə olub?

Müsyö Jordan. Parij dağıldı, Tülyeri yıxıldı, Fransa xarab oldu. Dimaj Parij! Dimaj Tülyeri!<sup>71</sup>

Şəhrəbanu xanım. Allah, sənə şükür, yəni, Allah dərdini əsirgə!

Müsyö Jordan. Gözəl şəhər, gözəl səltənət. Bir türfətüleyndə viran, kəən ləm-yəkün olubdur. Ağıl kəsmir ki, bu necə işdir, bu necə sehrdir!? Setefre mon diyö, mon diyö!<sup>82</sup>

Şəhrəbanu xanım. Bu necə sehrdir? Məgər sehr ilə Parij yıxılıb! Nə deyirsiniz, həkim sahib?

Müsyö Jordan (*qaim səs ilə hövlnak*). Əlbəttə, sehrdir, mat qalmalı işdir. Bir türfətüleyndə qəflətən Parij xarab olubdur.

Bu sözlərdən Şərəfnisə xanım dəxi qaim başlayır titrəməyə, gözü dərviş gizlə-nən pərdədə.

Xanpəri (*xısın-xısın*). Dədəm vay, nənəm vay!

Bu halda qalmaqaldan Hatəmxan ağa Şahbaz bəy yatdıqları damdan yuxudan oynayıb, dəst-paçə, köynəkçək müsyö Jordan səsinə yürürlər.

Müsyö Jordan (*onları görən kimi*). Ax, gəldiniz! Hatəmxan ağa, Şahbaz bəy, sizi tarı tez mənə at hazır edin, gərk bu saatda gedəm, dayana bilmənəm, özünüz də atlanın, məni Arazdan keçirdin, qayıdın!

Hatəmxan ağa (*heyrətlə*). Həkim sahib, nə vaqe olubdur? Belə tələsik getməyə səbəb nədir?

Müsyö Jordan (*qaim səs ilə*). Parij dağılıb, Tülyeri yıxılıb, Fransanın səltənəti pozulub, kral avara düşüb. Bu saatda Təbrizdə oturan ingilis konsulundan bu əhvalatı bildirəndən sonra yazır ki, Londona vacibi kağızlar ilə bu saat çapar gedir. Arazın kənarında mənə

müntəzirdir. On iki saatadək gərək mən özümü ona yetirəm. Əgər təxir etsəm, çapar gedər, sonra mən özümü tezliklə yalqız krala çatdırı bilmənəm. Lui Filipp<sup>33</sup> ingilisə qaçıbdır. Mon diyö, mon diyö!<sup>34</sup>

Hatəmxan ağa (*təhəyyür ilə*). Həkim sahib, Pariji kim dağıdibdir, kim yixibdir?

Müsyö Jordan (*iztirabla*). Şeyatinlər, əcinnələr, divlər, ifritələr, bəd əməllər! Hansını deyim? Aman, Hatəmxan ağa, at hazır edin. Dayanmaq mümkün deyil! Dimaj Parij! Tülyeri! Mon diyö, setefri!<sup>35</sup>

Bu sözlərdən Hatəmxan ağa bir az mütehəyyir qalır. Amma Şərefnisə xanım başlayır çox bərk titrəməyə. Şahbaz bəy onun halətini duyur. Təəccüb edib, ona sarı üz qoyur. Yaviqlaşış yavaş gülümşənmış soruşur.

Şahbaz bəy. Sən niyə titrəyirsən, ay fəsad? Yoxsa Pariji sən buyurub yixdırıbsan ki, mən dəxi ora gedə bilməyəm?

Şərəfnisə xanım (*titrəyə-titrəyə, nazik səsi ilə gözü dərviş gizlənən pərdədə*). Yox, vallah, quran haqqı, dayım canına, mənim heç zəddan xəbərim yoxdur, mənim heç təqsirim yoxdur!

Şahbaz bəy (*gülümşənmiş*). Bax, bax, necə and içir! Necə şirin dil ilə yaxasın qıraq çəkir! Dəxi niyə titrəyirsən? Əgər sən tək pərilər padşahı Pariji yixdirlə da halaldır.

Bu sözdə Şəhrəbanu xanım üzünü müsyö Jordana tutub

Şəhrəbanu xanım. Həkim sahib, bizim Şahbəzi da aparırsınız mı?

Şahbaz bəy adını eşidib geri çevrilir.

Müsyö Jordan. Nə söyləyirsiniz, xanım, özüm başımı qoymağə yer tapmırıam, Şahbəzi hara aparacağam? Hatəmxan ağa, amandır, tez olun, atlanın, məni ötürün! Gərək səhərdən Araz qıraqına çatam. Tülyeri! Mon diyö, mon diyö!<sup>36</sup>

Hatəmxan ağa. Şahbaz, gəl gedək, görək necə edirik, bu necə iş idi oldu?

Hər ikisi damdan çıxır, dallarınca müsyö Jordan, onlardan sonra yavaş gərdəkin dalısından dərviş Məstəli şah xurcun çıynində çıxır. Başı aşağı, heç möclisdə qalan övrətlərə mütəvəccəh olmayıb qaçıır, gözdən itir; sonra

Şəhrəbanu xanım. Xanpəri, gördün, necə iş oldu?

Xan pəri. Xanım, mən sənə demədim ki, bu dərvişin əlindən heç zad qurtarmaz? Mən hələ ondan qorxuram ki, Parijin yixılmağının zərbindən özgə şəhərlər də bərbad ola.<sup>37</sup> Naxçıvan, Şərur mahallainın yixılmağının zərbindən Ağrı dağının bir parçası qopub tökülən kimi, necə ki, dərviş deyirdi.

Şəhrəbanu xanım. Bəli, bundan sonra bu təəccüb deyil; təəccüb odur ki, kişilər həmişə bizə deyirlər: caduya, pitiyə inanmayıñ! Necə inanmamaq olur ki, adam gözü ilə belə işlər görür?

Xan pəri. Eh, xanım, kişilərin əgər ağlı var, niyə biz oları hər qədəmdə min yol aldadırıq, öz bildiyimizi edirik?

Şərəfnisə xanım sakit və samit qorxub qurumuş mat qalır.

*Pərdə salınır*

**Tamam olur**